

Azərbaycan Respublikası
Mərkəzi Bankının İdarə Heyətinin
“07” mart 2024-cü il tarixli
qərarı ilə təsdiq edilmişdir
Protokol № 11

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ
REZOLYUSİYA DEPARTAMENTİ HAQQINDA
Ə S A S N A M Ə

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Respublikası Mərkəzi Bankının Rezolyusiya departamenti (bundan sonra – Departament) Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bank) mərkəzi aparatının struktur bölməsidir.

1.2. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktlarını, Mərkəzi Bankın normativ xarakterli aktlarını, Mərkəzi Bankın İdarə Heyətinin və daxili komitələrin qərarlarını, Mərkəzi Bank üzrə əmrləri, sərəncamları və bu Əsasnaməni rəhbər tutur.

1.3. Departament bu Əsasnamə ilə müəyyən olunmuş funksiyaların yerinə yetirilməsi prosesində Mərkəzi Bankın digər struktur bölmələri və qurumları ilə fəaliyyətini əlaqələndirir.

2. DEPARTAMENTİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏDİ

Departamentin fəaliyyətinin əsas məqsədi ölkədə maliyyə sektorunun sabitliyinin dəstəklənməsi, qanunvericiliklə müəyyən olunmuş qaydada maliyyə bazarlarındakı problemlə nəzarət subyektləri ilə bağlı rezolyusiya tədbirlərinin planlaşdırılması və təşkili, ləğv prosesində olan nəzarət subyektlərinin ləğvedicilərinin (ləğvetmə komissiyalarının, əmlak inzibatçılarının) fəaliyyətinə nəzarətin həyata keçirilməsi, rezolyusiya və ləğvetmə çərçivəsinin təkmilləşdirilməsi və bu çərçivədə kreditorların maraqlarının müdafiəsini təmin etməkdir.

3. DEPARTAMENTİN ƏSAS FUNKSİYALARI

Departamentin əsas funksiyaları aşağıdakılardır:

3.1. nəzarət subyektləri tərəfindən təqdim olunan sağlamlaşdırma planının forma və məzmununun müəyyən edilməsi, Mərkəzi Bankın aidiyyəti struktur bölmələrinin dəstəyi ilə sağlamlaşdırma planlarının qiymətləndirilməsinin təmin edilməsi, rezolyusiya planlarının hazırlanması, habelə rezolyusiya tədbirlərinin təşkili və idarəsinin həyata keçirilməsi;

3.2. ləğv prosesində olan nəzarət subyektlərinin ləğvedicilərinin fəaliyyəti üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti nəzarət tədbirlərinin, habelə yerində yoxlamaların həyata keçirilməsi;

3.3. nəzarət subyektlərində qanunvericiliklə müəyyən edilmiş müvəqqəti idarəetmə tədbirlərinin həyata keçirilməsində iştirak edilməsi;

3.4. Departamentin fəaliyyət istiqamətləri ilə bağlı bütün məhkəmə instansiyalarında Mərkəzi Bankın təmsil edilməsi, həmçinin müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və məhkəmələrdə iddiaların qaldırılması üçün materialların hazırlanması;

3.5. rezolyusiya və ləğvetmə tədbirlərinin təkmilləşdirməsi məqsədilə beynəlxalq qanunvericilik standartları və təcrübələr nəzərə alınmaqla təkliflər verilməsi;

3.6. ləğvedicinin fəaliyyətinin təhlil və qiymətləndirmə nəticələri əsasında ləğvedicinin cari fəaliyyətinin effektiv həyata keçirilməsi məqsədilə tövsiyələr və icrası məcburi olan yazılı göstərişlər verilməsi ilə bağlı təkliflər hazırlayaraq rəhbərliyə təqdim edilməsi;

3.7. Departamentə aidiyyəti üzrə daxil olan müraciətlərə baxılması, məktub və sorğulara cavabların hazırlanması;

3.8. Departamentin büdcə layihəsinin hazırlanması və icrasının təmin edilməsi;

3.9. rəhbərliyin tapşırığı ilə Departamentin fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.

4. DEPARTAMENTİN TƏŞKİLATI STRUKTURU VƏ İDARƏ OLUNMASI

4.1. Departamentin təşkilati strukturu aşağıdakı şöbələrdən ibarətdir:

4.1.1. Rezolyusiyanın planlaşdırılması və təşkili şöbəsi;

4.1.2. Problemlə maliyyə institutları ilə iş şöbəsi;

4.2. Departamentə direktor rəhbərlik edir. Departament direktoru işdə olmadıqda onun səlahiyyətlərini direktor müavini (olduqda) həyata keçirir, bu şərtlə ki, rəhbərlik tərəfindən direktor vəzifəsinin icrası şöbə rəislərindən birinə və ya digər şəxsə həvalə edilməsin.

4.3. Departamentin nomenklatur vəzifəli şəxsləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən və ya İdarə Heyətinin müəyyən etdiyi qaydada vəzifəyə təyin və vəzifədən azad olunurlar.

5. DEPARTAMENTİN İŞİNİN TƏŞKİLİ

5.1. Rezolyusiyanın planlaşdırılması və təşkili şöbəsi:

5.1.1. nəzarət subyektləri tərəfindən təqdim edilən sağlamlaşdırma planının forma və məzmununu müəyyən edir, Mərkəzi Bankın aidiyyəti struktur bölmələri ilə birgə

sağlamlaşdırma planlarını təhlil edərək qiymətləndirir, nəzarət subyektləri üzrə rezolyusiya planlarını hazırlayır və tətbiqini təmin edir;

5.1.2. rezolyusiya planlarının icrası ilə bağlı yarana biləcək problemləri Mərkəzi Bankın aidiyyəti struktur bölmələri ilə birgə müəyyən edir və onların həlli üçün təkliflər hazırlayır;

5.1.3. rezolyusiya strategiyasının uyğunluğunu müəyyənləşdirmək üçün rezolyusiya planlarının tərtibi zamanı Mərkəzi Bankın aidiyyəti struktur bölmələri ilə birgə nəzarət subyektinin maliyyə vəziyyətini təhlil edir;

5.1.4. Mərkəzi Bankın aidiyyəti struktur bölmələri ilə birgə maliyyə vəziyyəti qeyri-qənaətbəxş olan nəzarət subyektlərinin rezolyusiyası ilə bağlı qanunvericiliklə nəzərdə tutulan və rezolyusiya planlarında yer alan tədbirlərin təşkilini həyata keçirir;

5.1.5. nəzarət subyektlərində qanunvericiliklə müəyyən edilmiş müvəqqəti idarəetmə tədbirlərinin həyata keçirilməsində iştirak edir;

5.1.6. səlahiyyətlərinə aid məsələlər üzrə arayışlar və materiallar hazırlayır;

5.1.7. rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

5.2. Problemli maliyyə institutları ilə iş şəbəsi:

5.2.1. ləğv prosesində olan nəzarət subyektlərinin ləğvedicilərinin, ləğvetmə komissiyalarının və əmlak inzibatçılarının fəaliyyətinə nəzarəti təşkil edir, qanunla müəyyən edilmiş qaydada zəruri sənədlər və məlumatlar alır, onların fəaliyyətini təhlil edir;

5.2.2. bu Əsasnamənin 5.2.1-ci bəndində qeyd olunan təhlil və qiymətləndirmə nəticələri əsasında ləğvedicinin cari fəaliyyətinin effektiv həyata keçirilməsi məqsədilə tövsiyələr və icrası məcburi olan yazılı göstərişlər verilməsi ilə bağlı təkliflər hazırlayır;

5.2.3. ləğvedicinin ləğvetmə funksiyasından irəli gələn fəaliyyətinin yerində yoxlanmasını təmin edir (təşkil, koordinasiya, iştirak, nəticə və tədbirlər planı daxil olmaqla);

5.2.4. Departamentin fəaliyyət istiqamətləri ilə bağlı bütün məhkəmə instansiyalarında Mərkəzi Bankı təmsil edir, habelə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edir və məhkəmələrdə iddiaların qaldırılması üçün materiallar hazırlayır;

5.2.5. nəzarət subyektlərində qanunvericiliklə müəyyən edilmiş müvəqqəti idarəetmə tədbirlərinin həyata keçirilməsində iştirak edir;

5.2.6. ləğvetmə fəaliyyətinə nəzarət üzrə beynəlxalq qanunvericilik standartları və təcrübələr nəzərə alınmaqla qanunvericilikdə mövcud hüquqi kolliziyaları, boşluqları və

digər uyğunsuzluqları müəyyən edir, həmçinin bu sahənin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır;

5.2.7. ləğvetmə komissiyasının, ləğvedicinin və əmlak inzibatçısının ləğvetmə funksiyasından irəli gələn fəaliyyəti üzərində qanunvericiliklə nəzərdə tutulmuş digər nəzarət tədbirlərini həyata keçirir;

5.2.8. səlahiyyətlərinə aid məsələlər, eləcə də bu Əsasnamənin 3.6-cı bəndi ilə nəzərdə tutulan məsələlərə dair arayışlar və materiallar hazırlayır;

5.2.9. rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

6. YEKUN MÜDDƏALAR

6.1. Bu Əsasnamə təsdiq edildiyi gündən qüvvəyə minir.

6.2. Bu Əsasnamə qüvvəyə mindiyi gündən Mərkəzi Bankın İdarə Heyətinin 28 sentyabr 2022-ci il tarixli qərarı (protokol №43) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mərkəzi Bankının Rezolyusiya şöbəsi haqqında" Əsasnamə ləğv edilir.

Mərkəzi Bankın sədri

Taleh Kazımov